



Yeganə BAYRAMOVA

Yaxşılıq və xeyriyyəcilik heç vaxt itmir, unudulmur. Dünyadan getsə də, əməlləri, xalqımızın gələcəyinə göstərdiyi can yanığı onun ömür yoluna həmişə işiq saçacaq. Onu gözlərimizin önündə canlandıracacaq...

O, Azərbaycanın görkəmli ictimai xadimi, ölkənin neft sənayesinin banilərindən biri idi. Milli kadrların hazırlanmasında böyük rolü olmuşdu. Söhbət xeyriyəxah əməlləri ilə yaddaşımızda dərin iz qoymuş Hacı Zeynalabdin Tağıyevdən gedir.

Sentyabrın 1-i H.Z.Tağıyevin xatırı gündündür. Bu gün Azərbaycan xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə tərixdə silinməz izlər qoyan Tağıyevin vəfatından artıq 99 il ötür.

Bakıda ilk teatr binası, qızlar üçün ilk məktəb onun adı ilə bağlıdır. XX əsrin əvvəlində Bakıda bir çox xeyriyyə təşkilatları ("Müsəlman xeyriyyə cəmiyyəti", "Nəşr və maarif", "Nicat" və s.) Tağıyevin yardımını sayəsində fəaliyyət göstərib. Dövrün tanınmış ziyanları onun

köməyi ilə Rusiyada, Avropada təhsil alıblar.

Tağıyev müsəlmanların mənənəfeyi ilə ictimai-siyasi məsələlərdə daim feallıq göstərib, onun vəsaiti hesabına Ə.Axundzadənin, S.M.Qəni-

zadənin, N.Nərimanovun və başqaşalarının kitabları çap olunub. Onun himayə etdiyi, təqaüd verdiyi şəxslər sonradan öz ölkələrinin, xalqlarının görkəmli nümayəndələri olublar. N.Nərimanov, M.Əzizbəyov, Ə.Topçubaşov, N.Yusifbəyli, L.Behbudov, Q.Qarabəyli, B.Cavanşir, M.D.Hüseynov, M.H.Vəzirov, Ş.Məmmədova və b. H.Z.Tağıyevin köməyi sayəsində təhsil alıblar.

H.Z.Tağıyevin bir sıra qəzet və jurnalların nəşrində ("Kaspi", "Həyat", "Tazə Həyat", "Füyuzat" və s.), mədəni-maarif cəmiyyətlərinin təsis edilib fəaliyyət göstərməsində böyük əməyi olub. Onun 1880-ci ildə Bakıda tikdiriyi ilk teatr binası xalq arasında "Tağıyev teatrı" adlanırdı.

O, 1900-cü ildə 300 min manatlıq vəsait sərf edərək Bakıda Qızlar məktəbi tikdirir. Bu, Cənubi Qafqazda müsəlman qızlar üçün yeganə məktəb idi. Böyük xeyriyyəçinin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri qızları təhsilə cəlb etməsidir.

**Qızlar məktəbinin açılmasına mane olanlarla mübarizə**

Qızlar məktəbinin açılmasına yerli ruhanilər mane olurdular. Ruhanilər qızlara təhsil vermək təklifindən qəzəblənir və camaatı ayağa qaldırırdılar. Köhnə fikirli ruhanilər məktəb açmaq teklifini bəyənmış qazi Mir Məhəmməd Kərimi qapısına aq neft töküb yandırmaqla hədələyirdilər. Məktəbin məhz azərbaycanlı qızlar üçün təsis edilməsi məarifçi mesenatın həyatını böyük təhlükə qarşısında qoyurdu. Dövrün köh-

ki, oradakı mətbəber, rəsmi din xadimlərindən o, cümlədən mücdəhidlərin hamisindən imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsın ki, müsəlman qızları da oğlanlar kimi şəriət məktəblərindən başqa, müasir məktəblərdə de təhsil ala bilərlər. Bu müqəddəs işdə şəriətə zidd heç nə yoxdur. Hacının gördüyü tədbirlər səmərə vermirdi. Ona görə də o, məcbur olub məsciddə ruhanilər qarşısında çıxış etməli ol-



nə fikirli, mühafizəkar adamları azərbaycanlı qızların oxumasını böyük bir qəbahət saydıqlarına görə, H.Z.Tağıyevi də öldürmək isteyirdilər. Lakin Hacının xalq arasında olan nüfuzu və ətrafindakı adamların onu mühafizə etməsi bu bədxahlığın baş tutmasına imkan vermirdi. Müsəlman qaragürühçularının sözünü kəsmək üçün Tağıyev nüfuz sahibi olan Molla Mirzə Məhəmməd oğluna çoxlu pul və hədiyyələr verib müqəddəs yerlərə - Məkkəyə, Mədinəyə, Kərbəlaya, Qahirəyə, İstanbul'a, Tehrana göndərmiş və tapşırılmışdı

du: "Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir. Gözləri açılar, küləftər rəftarı xoş olar. İngilistana, Firəngistana gedib oxuyan cavanlarımız hərəsi oralarda qollarına bir arvad keçirib götürirlər. Çünkü qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə, ata-baba ocağımız qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəblərdə qızlara ehkəm-şəriyyət, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman (Azərbaycan) və rus dilində

oxuyub-yazmaq, elm-hesab, tifillərə tərbiyə vermək öyrəniləcək. Burda nə pis iş var? Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzüaçıq olmağa çağırıram.

Srağagün gecə 20 yaşlı ortancı qızın sancılanması, az qalmışdı ölsün.

Lopabığ Ambarsum həkimi gotizdir-din, qızı yoxladı, dava-dərman elədi, qızı ölümündən qurtardı. İndi de görüm, Lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsayıdı, şəriətə hansı düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur. O məktəbi mən bize padşahlıqdan vəhşi deyiləndən sonra qərara gəldim, açırdım. Ətək dolusu pul töküb bu məqsədlə bina tikdimişəm. Dərs deyənlər zənənə xeylağı olacaq!".

#### Vəfatı

H.Z. Tağıyev 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat edib, sentyabrın 4-də dəfn olunub. Onun dəfninə çox böyük izdiham toplanmışdı. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq götürirdilər. Nəriman Nərimanovun köməkliyi ilə Bakının "Kommunist" və "Bakinski raboçı" qəzetlərində onunla bağlı nekroloq çap edildi.

**Xeyriyyəçi milyonçunun xatırası Azərbaycan xalqının qəlbində daim yaşayır.**

2022-ci il yanvarın 18-də isə Prezident İlham Əliyev metronun "İçərişəhər" stansiyasının karşısındakı meydanda ucaldılan H.Z.Tağıyevin abidəsinin açılışında iştirak edib. Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə ucaldılan abidə büründəndir. H.Z.Tağıyevin heykəli bir simvoldur. Heykəl bizə Tağıyev ömrünün mənasını xatırladır. Bu, xeyrli əməllər üçün yaşamaq, xeyrli əməllərə sahib çıxməqdır.